



**Vaqif YUSİFLİ,
filologiya elmleri doktoru**

**İyirmi ilə yaxındı ki, mətbuat səhifələrin-
de Nərgiz Cabbarlı imzasıyla çap olunan
yazları oxuyuram - onun tənqid, publisistik
məqalələri və tərcümələri bu xanım ya-
zarın artıq ədəbi prosesdə fəallığından, qay-
yat işgüzarlığından xəbər verir.**

Nərgiz TƏNQİDÇİldir və onun bu adı şə-
rəfle doğrultduğuna heç bir şübhəm yox.

Bu gün İrada Musayeva, Südabə Ağaba-
layeva, Bəsti Əlibəyli, Elñarə Akimova, Aygün
Bağırlı, Günay Qarayeva, Aynur Xəlilova, La-
lə Həsənova imzaları ədəbi tənqidde xanım
yazarların xüsusi bir cərgəsini təşkil edir və
birinin az, birinin çox çıxış etməsindən asılı

ƏDƏBİ HƏYAT

naşmaq ve əksər hallarda öten ədəbiyyat ta-
rixlərində nəzərə çarpan şablonlardan uzaq-
laşmaq prinsipi əsasdır, həllədicidir. Bu prin-
sipi Nərgiz Cabbarlinin o ikicildlikdə verilən
və o ikicildlikdə yer tutmayan yazılarında da
müşahidə etmək olar.

İlk növbədə, Nərgizin Qurtuluşdan-Müstə-
qillikdən sonra ədəbiyyatımıza hansı tematika
ile yanaşır suali ortaya çıxır. Çünkü predmeti
aydınlaşdırmadan onların izahına keçmək çə-
tindir. Sərlövhələrə baxaq: "Qurtuluşdan son-
ra Azərbaycan şeiri", "Çağdaş Azərbaycan
şeirində yeni yaradıcılıq temayılləri", "Çağ-
daş şeir və "çöküş fəlsəfəsi", "Yeni yaradıcı-
lıq temayılləri, ədəbi qruplar və avanqard
poeziya", "Modernist-eksperimental şeir və
çağdaş poeziyada "neomodernizm dalğası",
"Yeni nəsimizin yeni olmayan problemləri",
"Uşaq ədəbiyyatının "pərakəndə" mənzəre-
si", "Tarixi şəxsiyyətlər nağıl qəhrəmanına
çevriləndə" və s.

Nərgiz Cabbarlinin "Yeni nəsil ədəbiyyati"
ifadəsi iki məna daşıyır: həm ədəbiyyata ge-

di". Modernist-eksperimental şeirə də Nərgiz
xanımın mümkün qədər ehtiyatlı və obyektiv
yanaşma tərzi maraqlı təsir bağışlayır, o, bir
çoç tənqidçilərlə (o sırada mən də varam)
əməlli-başlı polemikaya girir və modernist-ek-
perimental şeirin artıq ədəbi faktı çevrildiyi-
ni qeyd edir.

Nərgiz xanımın bir yazısı da Azərbaycan
şeirində postmodernizmin təzahürünə həsr
olunub. Həm önce adını çəkdiyim yazıldarda,
həm də bu yazida Nərgiz Cabbarlinin mütləq
dairəsinin genişliyi ilə qarşılaşır. Bu cəhət
müsəir tipli tənqidçinin özəl bir xüsusiyyətidir
və tək N.Cabbarlinin deyil, onun bir çox
həmkarlarının da üslubuna xas olan bir key-
fiyyətdir. Təbii ki, bəzi həmkarlarımızdan fər-
qli olaraq N.Cabbarlı "sitatlar kolleksiyası" ilə
özünün "alimliyini" gözə soxmur, sadəcə, bu
müraciətlər-istinadlar məqamında ortaya çı-
xır. Ve hiss olunur ki, N.Cabbarlı postmoder-
nizm deyilən, Azərbaycan ədəbiyyatına gec
də olsa daxil olan bu hadisəni (baxış, dünyaya

ilə yanaşı, yeni nəsil ədəbiyyatı yazarlarının
yaradıcılığı da öz əksini tapır. O, Fəxri Uğur-
lunun hekayələrini təhlil edir, onların nəsrədə
maraqlı hadisəyə səbəb olan bədii xüsusiyyətləri
tehlilə çəkir, hekayələrdəki çatışma-
yan və qüsür hesab etdiyi məqamlara diqqət
yetirir. O, 2009-cu ildə və sonrakı illərdə də-
rəc olunmuş - Hüseynbala Mireləmovun
"Qırıncı otaq", Taleh Şahsuvarının "Canlanma", Orxan Fikretoglu'nun "Ölü mətn", Şəhri-
yar del Geraninin "İntihar hörüyü", Cavid Zey-
nallının "Leyla", H.Herisçinin "Solaxay, Vüsal
Nurunun "Doğantağ", Rasim Qaracanın "Qar-
rabağ Dekameronu" əsərləri üzərində ayrıca
dayanır, ilk növbədə bədii mətnə müraciət
edir, yazıçıların bədii dil mədəniyyətinin nə
dərəcədə yetkin olub-olmamasına, təsvir olu-
nan qəhrəmanların müsəir dövrün insanını nə
dərəcədə təmsil etməsini ön plana çəkir. Am-
ma onun da sevdii müəlliflər var və onlardan
biri də Salamdır.

O, doğru qeyd edir ki, müsəir poeziyanın

Tənqidçilik çətin pəşə olsa da...

olmayaraq hər birinin tənqidçi kimi formalaş-
dıgına dəlil-sübutdur. Halbuki, son zamanlara
qədər "bizdə ədəbi tənqid yoxdur" kimi mə-
nasız bir şürə səsləndirdi və əger bu inkar pa-
fusu ilə razılaşmış olsaydıq, illər boyu məhz
ədəbi tənqidle meşğul olan neçə professional
qələm sahibinin, onların araya-ərsəyə getirdi-
yi yazılarını, üstəgəl kitablarını və təbii ki, o ya-
zılarda müsəir ədəbiyyatımızın müxtəlif prob-
lemələrin işıqlandırılmasının üstündən xətt
çəkmiş olardıq. Əlbəttə, bir tənqidçi kimi mən
de belə bir fikirlə tam razılaşram ki, tənqidin
də çatışmayan, həlli vacib problemləri var, ne-
cə ki, poeziyada, nəsrədə, dramaturgiyada ol-
duğu kimi. Amma tənqidçilərin gördüyü işi,
çədkdikleri zəhməti dörd sözdən ibarət olan bir
cümələyənə havaya sovurmaq, yere gömmək
olmaz. Və Nərgiz Cabbarlinin da bu prosesdə
bir tənqidçi kimi fəaliyyəti danılmazdır. Onun
"Qurtuluşdan sonra. Yeni nəsil ədəbiyyati"
("XAN" nəşriyyatı, 2017) tənqid məqalələrini
toplusu qarşımızdadır və bu topludakı yazıların
bir çoxunu "Azərbaycan" jurnalında, "Ədəbiyyat
qəzeti"ndə oxumuşam və indi o yazıların
səliqə ilə, səriştə və ardıcılıqla yerləşdirilmə-
sinin şahidi oluram.

Bu yaxınlarda Nizami adına Ədəbiyyat İn-
stitutu tərəfindən hazırlanan, hörmətli akade-
mik İsa Həbibbəylinin təşəbbüsü ilə həyata
keçirilən, ümumi həcmi 1800 səhifəlik iki cil-
dik "Müstəqillik dövrü Azərbaycan ədəbiyya-
ti" kitabı belə bir həqiqəti sübut etdi ki, keçən
əsrin 90-ci illərindən yaranan və bu gün də
davam edən yeni ədəbi nümunələri və ədəbi
hadisələri tənqidin fikrin, nəzəri mühakimənin
obyektinə əvvələn, özü də daha sanballı şe-
kildə ədəbi ictimaiyyətə çatdırmaq vaxtı gəlib
çatıb. Bu ikicildlik gələcək bu tipli kitabların
yazılması üçün metodiki bir başlangıçdır, yə-
ni baxın, öyrənin! Hərçənd ki, adını çəkdiyim
və mənim də, Nərgiz xanımın da müəlliflərin-
den biri olduğumuz o iki cildlik nəhəng kitab-
da bəzi öcerklərə də ehtiyac duyulurdu, müs-
təqillik dövrünün sözün həqiqi mənasında ab-
havasını öz yaradıcılığında eks etdirən Sabir
Əhmədli, Qabil, Cabir Novruz kimi ustadlara
ayrıca öcerklər həsr edilməməsi, əvezində
"orta temperatur" şkalasına uyğun gelən beş-
altı yazar haqqında məqalələr təqdim olunma-
sı təsəssüfləndirici haldır, amma bu ikicildlik
haqqında yazılın rəylərde belə bir fikirlə razı-
laşaq ki, həmin ikicildlikdə son otuz-otuz beş
ilin ədəbiyyatına əsasən yeni meyarlarla ya-

lən yeni müəlliflər nəzərdə tutulur və təbii ki,
onun yazılarında bütün diqqət həmin yazarlar-
ın yaradıcılığına yönəlir. İkinci - onların ya-
ratdığı bədii nümunələr doğrudan yeni ədə-
biyyat hesab olunur və Nərgiz xanımın bütün
təhlili - nəzəriyyə ilə tənqidçi praktikasının
vəhdət təşkil etdiyi yazılar bu sualın cavabı
dır. Təbii ki, yeni ədəbiyyat yeni mövzular,
yeni ifadə vasitələri tələb edir və nəinki Azər-
baycanda baş veren ictimai-siyasi prosesler-
in və bu proseslərin ədəbiyyata təsiri, həmçinin
dünyada gedən ictimai-siyasi və ədəbi
proseslərin də "yeni ədəbiyyat" deyilən anla-
yişa dəxli var. Ədəbiyyatımızın bir tərəfdən
milli ideologiyaya xidmət yolu tutması, tür-
kçülük, azərbaycançılıq, milli özünüdərk isti-
qamətinə daha çox meyl göstərməsi gözlənil-
əndi, digər tərəfdən, qloballaşma prosesinin,
dünya ədəbi praktikasında mövcud olan meyl
və təməyüllərin birbaşa təsiri ədəbiyyatın po-
lifonik bir məcraya səmt almasına getirib çı-
xarırdı. Nərgiz Cabbarlı bütün bu prosesləri
diqqətlə izləyir və xüsusən, müsəir Azərbay-
can şeirində baş verən əhəmiyyətli yenilikləri
və eyni zamanda, bu şeirin itirdiyi məqamları
da gözdən qaçırırmı.

Yeni yaradıcılıq təməyülləri, ədəbi qruplar
və avanqard poeziya mən bu yazının üzə-
rində qisaca bir "reyd" keçirmək istəyirəm.
"Baca" ədəbi qrupu, "EQO" yaradıcılıq orde-
ni, "Ağ yol", "Qarçıçayı", "2+", "Avanqard",
"Nəfəs", "Nöqtələr", DGTYB ədəbi birlikləri,
"Pərvanə", "Şəm" dərnəkləri XX əsrin sonu -
XXI əsrin əvvəllərində meydana çıxdı. Ədə-
biyyata yanaşma tərzinin müxtəlifliyi ilə diqqət-
li cəlb edən bu birliklər bir tərəfdən ədəbi
prosesdəki mənzərəni "böyüdürdüse", o mən-
zərədə yeniliyə çağırış motivləri qabarıq nə-
zərə çarpırırsa, digər tərəfdən, yaranmış ədəbi
ənənələri inkar eləmek, müxtəlif "izm"lərə
uyumaq, "atalar-oğullar" qütbləşməsini az qala
düşmənçilik məqamına çatdırmaq da diqqət-
dən yayılmırdı. Bunu o dövr üçün təbii sayı
Nərgiz xanım. Amma yenilikçi cavanların
şeirlərinə nə aludeçilik göstərir, nə də ifrat
tənqidə yol verir, sadəcə, sakit bir tempdə
mövcud mətnlərin mahiyyətinə baş vurur və
belə bir əsaslı müddəəni ortaya qoyur ki: "Bu
birliklərin bir çoxu (başda Rasim Qaraca ol-
maqla) bir sıra avanqard cərəyanların-sürre-
alizm, dadaizm, futurizm, eqofuturizm, eksp-
ressionizmin vacib müdədələrini, tələblərini
özlərinə əsas kimi götürdükərlərini bəyan edir-

(görüşü, cərəyan) nəzəri aspektlərini yaxşı
mənimsəyib (Azərbaycanda postmoderniz-
min ən kamil izahı mənim fikrimcə, professor
Qorxmaz Quliyevin yazılarında öz elmi təfsiri-
ni tapmışdır), Nərgiz xanım onun müsəir
Azərbaycan şeirində təzahür formalarını ay-
dınlaşdırır. Amma o da hiss olunur ki, Nərgiz
xanımın bəzi müşahidələri bir qədər subyek-
tiv xarakter daşıyır. Çünkü mətnin dekonstru-
siyasına uyan bir çox şairin mənəsiz söz
yığını "postmodernizmin təməl prinsipi" ki-
mi izah eləmək doğru deyil. Bəs sonu nə ol-
du? Elə buna ən yaxşı cavabı da Nərgiz Cab-
barlinin özü verir: "Sonrakı mərhələdə o, nəs-
rədə özünü təsdiqləməkdə və daha dərinlərə
işləməkdə olsa da, poeziya haqqında hələ ki
bu fikri söyləmək və əsaslandırmaq mümkün
deyil. Bununla belə, dünya ədəbiyyatının ya-
şadığı postmodernizm epoxasının təsiri özü-
nü tam şəkildə göstərməsə də, çağdaş şeiri-
mizdə hələ də duyulmaqdadır". Onun fikirlə-
rindəki belə bir məqama mən də haqq qazan-
dırıram ki, ədəbi gündəmə gətirilən "postmo-
dernist şeir" anlayışını ucadtutma hamının
yaradıcılığına aid etmək olmaz. Çünkü proq-
ramları başdan-ayağa paradokslardan ibarət
olan, xaos və qeyri-stabillik üzərində qurulan
üslub - metod yox, sadəcə dünyaya baxış və
tefəkkür istiqaməti kimi qavranılan postmo-
dernizmin Azərbaycan poeziyasında "tətbiqi"
müxtəlif rəylər doğurdu.

Nərgiz Cabbarlinin məqalələrində həm

ədəbiyyatın ümumi mənzərəsi, tutaq ki, poe-
ziyada və nəsrədə ayrı-ayrı təməyüllərin izahı

bir çox qabarıq xüsusiyyətləri Salamın şeirlə-
rində öz əksini tapıb. Salam təkəc "yeni nəsil"
adlandırdığımız dəstənin önünde gələnlərdən
biri yox, həm də müsəir şeirin potensial im-
kanlarını aşkarla çıxaran novator şairlərdən bi-
ridir. Əlbəttə, mən N.Cabbarlı kimi onun yara-
dıcılığını üç mərhələyə bölmək fikrində deyi-
ləm. Salamın ilk şeirlərində tutmuş son şeir-
lərinə qədər eyni poetik təfəkkürün əlamətlə-
rini müşahidə etmək olar. "Sözlərin bir neçə
məna çalarının qarşı-qarşıya qoyulub təfəkkü-
rū məşğul edən (həm də çasdır) assosiasi-
ya yaratması" yaxud "konstruktiv şeir" "quru-
culuğu" Salamın ilk şeirlərində də duyulurdu.
"Duyğunun, hissin birbaşa şeire ötürülməsi",
"birbaşa ifadəsi yox, fərqli məntiqlərin, zidd
hissilərin, təzadlı duygu və fikirlərin xüsusi se-
çim əsasında qarşı-qarşıya gətirilməsi" Salam-
ın fərdi poetik üslubunun ayrılmaz xassəsi
olmuşdur. Ancaq bu xüsusiyyəti təkəc Salam-
da axtarmaq doğru deyil. Çünkü Salamdan
çox-çox əvvəl - 60-ci illər şeirlərində bunu müşa-
hidə etmişik. Salam isə bu "məntiq oyunu"
Azərbaycan şeirində "özünüküleşdirdi" və
mənim bir yazında qeyd olunduğu kimi eyni
xüsusiyyəti Büyükkən Perviz, Tərlan Əbilov,
Əlizadə Nuri, Rəsmiyə Sabir, Həyat Şəmi ki-
mi şairlər öz yaradıcılığında davam etdirdilər.
Doğrudur, onların bir çoxu "Salam yolunu"
tərk etdi. Amma Əlizadə Nuri sübut elədi ki,
"sözlərin müxtəlif məna çalarlarının bir araya
gətirilməsi", "məntiq və təzad oyunu" bir poe-
tiq manera kimi heł bitib tükənməyib.

Nərgiz Cabbarlı bu gün bizim bir çoxu-
muzda zeifləyən cəsarətli tənqidçi pozasını
yaxşı ki, itirmir. Ayrı-ayrı həmkarları ilə pole-
mikaya girir, şairlərin və nəsirlərin əsərlərinə
qətiyyən ifrat təriflər yağıdır, sadəcə təhlil
edir. Bu təhlillər həm rasionallığı, həm də
emosionallığı ilə seçilir və bu iki keyfiyyət çox
zaman vəhdət halında təzahür edir. Onun
uşaq ədəbiyyatının müasir durumu barədə
tənqidləri ilə razılaşmamaq mümkün deyil,
çünki gətirdiyi misallar dediyi fikrin təsdiqinə
çevrilir.

"Qurtuluşdan sonra. Yeni nəsil ədəbiyy-
yatı" Nərgiz Cabbarlinin bu mövzuda say-
ca üçüncü kitabıdır, amma dördüncü ya-
beşinci belə bir kitabın yazılı biləcəyi də
mümkündür. Öz cavan həmkarına ugurlar
diləməkdən başqa nə deyə sözüm ola-
lər...